

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Xanzadə

Soyad: Cəfərov

Ata adı: Xəlil

Təvəllüd: 16.02.1943

İş telefonu: -

Mob: 503274419

E-mail: -

Fakültə: Baytarlıq təbabəti

Kafedra: Anatomiya, patanatomiya və patfiziologiya



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1972 – ci ildə Az.KTİ Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1973 – cü ildə Kazan Baytarlıq İnstitutunda əyani aspiranturaya daxil olub “Ev quşlarında və cüt dırnaqlılara yod 131 izotopunun və qamma şüasının təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Biologiya elmləri namizədi adını alıb.

1984 – cü ildən dosentdir.

ƏMƏK FƏALİYYƏTİ

1976-cı ildə "Mülkü müdafiə və radiobiologiya" kafedrasının müdiri işləmiş və həmin kafedrada "Radiobiologiya" fənnindən mühazirə və laboratoriya tədris etmişdir.

1982-ci ildə "Yoluxmayan daxili xəstəliklər" kafedrasının dosenti işləmiş və "Baytarlıq və kənd təsərrüfatı radiobiologiyası" fənnlərindən mühazirə və laboratoriya dərslərini tədris etmişdir.

2018-ci ildən "Anatomiya, patanatomiya və patfiziologiya" kafedrasının dosenti və həmin kafedrada "Baytarlıq və kənd təsərrüfatı radiobiologiyası" və "Radioekologiya" fənnlərindən mühazirə və laboratoriya dərslərini tədris edir.

210 elmi əsərin, 203 məqalənin, 1 dərs vəsaitinin, 1 dərsliyin, 2 metodik göstərişin, 5 proqramın müəllifidir.

TƏDQIQAT SAHƏSİ

Azərbaycanın qərb zonasının fauna və florasına təbii radioaktiv fonuna nəzarət mövzusunda elmi – tədqiqat işi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

- 1980 – ci il Влияние рентгеновского облучения на живую массу и на внутренние органы птицы.»Международная Научно конференция». Каунас.
- 1982 – ci il Фрукты, овощи и продукты их переработки. Международная Научно конференция. Москва Скрывила.
- 2005 – ci il Radioactive implication of artisisial izotops on envuronment and measures undektaken topollution in İran University Tehran
- 2008 – ci il. «Определение естественного радиоактивного фона растений прозрастающих в далине реки Кира Шемкирского района» . Международная Научно конференция.Тибилиси.
- 2010 – cu il. «Определение естественного радиоактивного фона растений прозрастающих прозрастающих в Гекгелского района». Baku İnternational congress ecoloby – Economy – energy.

ELMI ƏSƏRLƏR

- Radiobiologiya .Gəncə1988. 112 səh. Dərslik
Dərs və metodik vəsaitlər
- Cəfərov X.X. Radiobiologiyadan radioaktiv çirklənmənin təyini. Praktikum. Gəncə ADAU 1992 465 səh.
- Klt radiobiologiyasının əsasları və toksikologiya fənni üzrə proqram. Gəncə 2008. səh.12
- Klt radiobiologiyası və radioekologiyası fənnindən proqram. Gəncə 2011 .səh.11
- Baytarlıq Radiobiologiyası fənnindən proqram. Gəncə 2011. Səh.16
- Məqalələr
- Ətraf mühitin təbii radioaktiv izotoplarla çirklənməsinə qarşı nəzarət. Международная конференция. Гянжа 2009. Стр.264
- Klt məhsullarında təbii radiaktiv fonun artmasına qarşı radioekoloji tədbirlərin aparılması. Gəncə ADAU – nun Elmi Əsərləri 2010. 3. Səh. 236
- Ətraf mühitin təbii radioaktiv fonuna qarşı radioekoloji nəzarət. Beynəlxalq Elmi Praktiki konfransın tezisləri. Gəncə 2010. S-224
- Radionuklidlərin yüksək olduğu ərazilərdə k\ t istehsalının və kompleks mühafizə tədbirlərinin aparılması prinsipləri. ADAU Elmi Əsərləri.Gəncə 2010. Səh.340
- Şəmkir rayonu Kür qəsəbəsi ərazisində yetişdirilən bitki məhsullarında təbii radioaktiv fonun təyini. ADAU Elmi Əsərləri Gəncə 2011.səh 50
- Göy – Göl rayonu ərazisində bitən bitkilərdə təbii radioaktiv fonun təyini. ADAU elmi əsərləri 2012
- Toyuqların diri çəkisinə və daxili orqanlarına rentgen şüasının təsiri. ADAU – nun Elmi Əsərləri. 2012 N: 3. Səh 102
- Goranboy rayonu toxumçuluq sahəsində və yabanı bitkilərdə təyin olunması. ADAU – nun Elmi Əsərləri.Gəncə 2013 N: 2 . Səh.15
- Goranboy rayonu ərazisində yerləşən təbii otlaq sahəsində radioaktiv fonun təyini. ADAU – nun Elmi Əsərləri. Gəncə 2013. Səh 16
- Radioaktiv çirklənmənin ekoloji problemləri və onlara qarşı tətbiq olunan tədbirlər. Ekoloji klt Bakı Ekspo mərkəzində 2013. S8
- Samux rayonu bağaltı torpaqlarda təbii və süni radioaktivlik fonunun tədqiqi. ADAU Elmi Əsərləri.Gəncə 2014 Səh.76

DİL BİLİKLƏRİ

İngilis

Rus

Digər dilləri